

Azerbaijani (azərbaycan dili)

Giriş ayinləri

Xaç işarəsi

Atanın və Oğulun və Müqəddəs Ruhun
adı ilə.

Amin

Salamat

Rəbbimiz İsa Məsihin lütfü, və Allah
sevgisi, və Müqəddəs Ruhun birliyi
Hamınızla birlikdə olun.

Və ruhunuzla.

Penitential akt

Qardaşlar (qardaş və bacılar),
günahlarımıza tanıyaq, Beləliklə,
müqəddəs sırları qeyd etmək üçün
özümüzü hazırlayın.

Uca Allaha etiraf edirəm Sizə,
qardaşlarım və bacılarım, Mən çox
günah etmişəm, Düşüncələrimdə və
mənim sözlərimdə, Etdiklərimdə və nə
edə bilmədiklərimdə, Mənim
günahımdan, Mənim günahımdan, ən
şiddətli günahımdan; Buna görə də,
Mary-ın hər zaman bakırə, Bütün
mələklər və müqəddəslər, Sən,
qardaşlarım və bacılarım, Allahımız
Rəbbin mənim üçün dua etmək.

Qüdrətli Tanrıya rəhmət eləsin,
Günahlarımıza bağışla, və bizi əbədi
həyata gətirin.

Amin

Sindhi ()

تuarفي رسمنون

صلیب جی نشانی

پيء جي نالي جي نالي، پت جي،
پاک روح سیني روح مان.

آمين

پچن

اسان جا رب مسیح جو مشاهدو
مسیح جو دعا جو دعا آهي، خدا جو
پيار، پاک روح جو کمیونتی سیني
سان گڈ هجن

توهان جي روح سان.

ڏند ایکت

بدم قصو صبر (پائرن پینز) کي
اسان جو گناهیتو مج. تنهن کري
پاک اسرار اسرار کي ملهائڻ لاء
پنهنجو پاڻ کي تیار کيو.

مان خدا تعالي جو اعتراف کريان ٿو
توهان کان، منهنجي پائرن
پيننس، ته مون تمام گھڻو گناهه کيو
آهي، منهنجي سوجن منهنجي
لفظن ، جيکو مون کيو آهي
جيکو مان کرڻ ناکام ٿيو آهيان،
 منهنجي غلطی ذريعي، منهنجي تمام گھڻي
غلطي ذريعي، منهنجي تمام گھڻي
خرابي جي ذريعي؛ تنهن کري مان
فرامل مریم جي ميري برکت وارو
آهيان، سڀ فرشتا بت، کريتو،
 منهنجو پائرن پائرن، مون کي دعا
کرڻ لاء اسان جي دعا کرڻ لاء.

الله تعالي اسان تي رحم کري،
اسان کي پنهنجن گناهن کي معاف
کر، اسان کي هميشه زندگي
گذارڻ لاء آئيو.

آمين

Azerbaijani (azərbaycan dili)

Kyrie

Ya Rəbb, mərhəmət edin.

Ya Rəbb, mərhəmət edin.

Məsih, mərhəmət et.

Məsih, mərhəmət et.

Ya Rəbb, mərhəmət edin.

Ya Rəbb, mərhəmət edin.

Glorya

Ən yüksək olan Allaha izzət, və yer üzündə yaxşı iradə xalqına sülh. Sizi tərifləyirik, Sənə xeyir-dua veririk, Sizi heyran edirik, Sizi tərifləyirik, Böyük izzətinizə görə sizə təşəkkür edirik, Rəbb Allah, səmavi padşah, Ey Allah, Uca ata. Lord İsa Məsih, yalnız Oğul, Atanın oğlu Rəbb Allah, Allahın quzu, Dünyanın günahlarını götürürsən, bizə rəhm et; Dünyanın günahlarını götürürsən, Duamızı al; Atanın sağ əlində oturursunuz, bizə rəhm et. Yalnız sizin üçün müqəddəsdir, Sən tək sən Rəbbsən, Sən yalnız ən yüksəksən, Müqəddəs İsa, Müqəddəs Ruhla, Allahın izzətində ata. Amin.

Toplamaq

Dua edək.

Amin.

Sözün liturgiyası

İlk oxuma

Rəbbin sözü.

Tanrıya təşəkkür edirəm.

Cavabqayırmaya məzmuru

Sindhi (سندھی)

کریری

رب، رحم کر.

رب، رحم کر.

مسیح، رحم کر.

مسیح، رحم کر.

رب، رحم کر.

رب، رحم کر.

گلوریا

سُبْحَانَ اللَّهِ الْعَظِيمِ زمین تی امن
امان جي مائهن لاء. اسان تنهنجي
ساراھه کريون ٿا، اسان توکي
مبارڪ ڏيون ٿا، اسان توکي پيارا
آهيون، اسان توهان کي ساراهيو،
اسان توهان کي توهان جي عظيم
شان لاء شکرگزار آهيون، خداوند
خدا، آسماني بادشاهه، اي خدا، قادر،
مطلق پيءُ. خداوند یسوع مسيح،
اکيلو پت، خداوند خدا، خدا جو
ليمب، پيءُ جو پت، تون دنيا جا گناه
کئي، اسان تي رحم کر؛ تون دنيا جا
گناه کئي، اسان جي دعا حاصل
کريو؛ توهان پيءُ جي ساجي هئ
تي وينا آهيyo، اسان تي رحم کر. تو
لاء ئي پاك ذات آهين، تون ئي رب
آهين، تون ئي اعليٰ آهين، حضرت
عيسي، روح القدس سان، خدا پيءُ
جي شان . آمين.

جمع کريو

اچو ته دعا کريون.

آمين.

لفظ جو لفافي

پھريون وقت

رب جو کلام.

خدا جو شکر آهي.

جوابدار زبور

Azerbaijani (azərbaycan dili)

İkinci oxu

Rəbbin sözü.

Tanrıya təşəkkür edirəm.

Mücərrəd

Rəbb səninlə olsun.

Və ruhunuzla.

N.-ə görə Müqəddəs İncildən bir oxu.

Ya Rəbb, Sənə Şöhrət

Rəbbin müjdəsi.

Rəbb İsa Məsih sizə həmd edin.

İmançılıq

Bir tanrıya inanıram, Ata Qüdrətli, göy və yerin yaradəni, görünən və görünməyən hər şeydən. Bir Rəbb İsa Məsihə inanıram, Allahın yeganə doğulmuş oğlu, hər yaşıdan əvvəl atanın doğulduğu. Allahdan Allah, işıqdan işiq, Həqiqi Allahdan həqiqi Allah, doğulmuş, edilməmiş, ata ilə konqressiya; Onun vasitəsilə hər şey düzəldildi. Bizim kişilər üçün və qurtuluşumuz üçün göydən endi, Müqəddəs Ruh tərəfindən Məryəm Məryəmin təcəssümü idi, və insan oldu. Bizim xatirimiz üçün Pontius Pilate altında çarmıxa çəkildi, Ölüm dən əziyyət çəkdi və torpağa verildi, və üçüncü gün yenidən yüksəldi Müqəddəs Yazılara uyğun olaraq. Cənnətə qalxdı və atanın sağ tərəfində oturur. Yenidən izzətdə olacaq Yaşayanları və ölürləri mühakimə etmək və onun Padşahlığının sonu yoxdur. Mən Rəbb, Rəbbin, həyat verən Ruha inanıram, Ata və Oğuldan kim gəlir, Ata

Sindhi (سنڌي)

پيو پڙهڻ

رب جو کلام.

خدا جو شکر آهي.

گوسيل

رب توهان سان گڏ هجي.

بنهنجي روح سان.

اين جي مطابق پاک انجيل مان هڪ

پڙهڻ.

تو کي پاكائي، اي پالٿار

رب جي انجل.

توهان جي ساراهه، خداوند عيسى

مسیح.

ایمان جو پيشو

مان هڪ خدا کي مجان ٿو، پيءُ قادر

مطلق، آسمان زمين جو ٺاهيندڙ،

سڀني شين جي ظاهر پوشيده.

مان هڪري خداوند عيسى مسيح تي

ایمان آئيان ٿو، خدا جو اکيلو پت،

سڀني عمرن کان اڳ پيءُ مان پيدا

ٿيو، خدا کان خدا، روشننيءَ مان،

روشنني، سچو خدا سچو خدا کان،

پيدا ٿيل، نه بنایو، پيءُ سان مطابقت

رکندڙ؛ هن جي ذريعي سڀ شيون

ناهيوں ويون. اسان جي ماڻهن لاءِ

اسان جي چوٽکاري لاءِ هو آسمان

مان هيٺ لٿو، پاک روح جي

طرفان ورجن مریم جو اوغار هو،

انسان ٿيو. اسان جي خاطر هن کي

صليب تي چاڙھيو وبو پونتيس

پائليسس جي هيٺان، هن کي موت

اچي ويو دفن کيو ويو، ٿئن

ڏينهن تي وري ائيو صحيفن جي

مطابق. هو آسمان چڙهي ويو

پيءُ جي ساجي هت تي وينو آهي.

هو وري جلال ايندو جيئرن مثل

جو فيصلو ڪرڻ لاءِ هن جي

بادشاهي جي کا به پڃاڙي نه

Azerbaijani (azərbaycan dili)

və oğulla kiminlə görüşür və izzətlənir, peyğəmbərlərdən danışanlar. Bir, müqəddəs, katolik və apostol kilsəyə inanıram. Günahların bağışlanması üçün bir vəftiz edirəm və ölənlərin dirilməsini gözləyirəm və dünyanın həyatı gələcək. Amin.

Hopdurlu

Qədrinin

Rəbbə dua edirik.

Ya Rəbb, duanımızı eşidirəm.

Eucharistin liturgiyası

Kütçü

Heç vaxt Allah mübarək olsun.

Dua edin, qardaşlar (qardaş və bacılar), qurbanlığımın və sənin Allaha məqbul ola bilər, Qüdrətli ata.

Rəbb sizin əlinizdəki qurbanı qəbul etsin Adının tərifi və izzəti üçün, Yaxşılarımız üçün və bütün müqəddəs kilsəsinin yaxşılığı.

Amin.

Eucharist namaz

Rəbb sənidlə olsun.

Və ruhunuzla.

Ürəklərinizi qaldırın.

Onları Rəbbə qaldırırıq.

Allahımız Rəbbin Rəbbinə şükür edək.

Düzdür və ədalətlidir.

Sindhi (سنڌي)

هوندي. مون کي روح القدس تي يقين آهي، رب، زندگي ڏين وارو، جيڪو پيءُ پت کان وئي تو، جنهن کي پيءُ پت سان گڏ عزت شان آهي، جيڪو نبيين جي معرفت ڳالهایو آهي. مان هک، مقدس، ڪيٽولڪ رسولی چرچ تي يقين رکان ٿو. مان گناهن جي معافي لاءُ هک پٽسما جو اقرار کريان ٿو مان مئلن جي جيئري ٿيڻ جو منتظر آهييان ايندر دنيا جي زندگي. آمين.
هوملي

يونيورسل نماز

اسان رب کان دعا گھرون ٿا.

رب، اسان جي دعا بدی.

ايريچارست جي لفافي پيشكش

بركت وارو خدا هميشه لاء.

دعا ڪريو، پائرو (پائرو پينرون) اها منهنجي تنهنجي قرباني تي سگهي ٿو خدا کي قبول، قادر مطلق پيءُ. رب پاك اوهان جي هتان قرباني قبول فرمائي سندس نالي جي ساراهه شان لاء، اسان جي سني لاء هن جي سيني پاك چرچ جي سني.

آمين.

يوكريستك دعا

رب توهان سان گڏ هجي.

بنهنجي روح سان.

بنهنجي دلين کي بلند ڪريو.

اسان انهن کي رب ڏانهن وڌايو.

اچو ته اسان جي رب جو شكر ادا ڪريون.

اهو صحيح صحيح آهي.

Azerbaijani (azərbaycan dili)

Müqəddəs, müqəddəs, müqəddəs Rəbb Hostların Tanrısı. Cənnət və yer şöhrətinizlə doludur. HOsanna ən yüksəkdə. Rəbbin adına gələn xeyir-dua verdi. HOsanna ən yüksəkdə.

İman sirri.

Ya Rəbb, ölümünüzü elan edirik və dirilmənizi etiraf edin Yenidən gəlməyincə. Və ya: Bu çörəyi yeyib bu kuboku içdikdə, Ya Rəbb, ölümünüzü elan edirik Yenidən gəlməyincə. Və ya: Dünyanın Xilaskarı, bizi xilas edin, Xaçınız və dirilmə ilə Bizi azad etdin.

Amin.

Birlik ayinləri

Xilaskarın əmrində və ilahi tədris tərəfindən formallaşaraq deməyə cəsarət edirik:

Göydə sənətkar olan atamız, Halbuki adınızdır; Sənin səltənəti gəlsin, THY ediləcək göydə olduğu kimi yer üzündə. Gündəlik çörəyimizi bu gün bizə verin, Bizi günahlarımıza bağışla, Bizə qarşı günahlandıranları bağışladığımız üçün; və bizi sınağa çəkməyin, Ancaq bizi pislikdən qurtar.

Bizi, Rəbb, hər pisliyindən dua edirik, dua edirik, Günümüzdə sülh bəxş edərək, ki, mərhəmətinizin köməyi ilə, Həmişə günahdan azad ola bilərik və bütün çətinliklərdən təhlükəsiz,

Sindhi (سنڌي)

پاک، پاک، پاک رب العالمين. آسمان زمين تنهنجي شان سان پريل آهن. حسنا سڀ کان وڌيڪ. برڪت وارو آهي اهو جيڪو خداوند جي نالي تي اچي تو. حسنا سڀ کان وڌيڪ.

ایمان جو راز.

اسان تنهنجي موت جو اعلان کريون ٿا، اي رب، پنهنجي قيامت جو اقرار کريو جيستائين تون وري نه ايندين. يا: جڏهن اسان هي ماني کائون ٿا هي پيالو پئون ٿا، اسان تنهنجي موت جو اعلان کريون ٿا، اي رب، جيستائين تون وري نه ايندين. يا: اسان کي بچايو، دنيا جي نجات ڏيندر، توهان جي صليب قيامت جي ذريعي توهان اسان کي آزاد کيو آهي.

اجتماعي رسم

نجات ڏيندر جي حكم تي خدائی تعليم سان نهيل، اسان کي چوڻ جي جرئت آهي:

اسان جو پيء، جيڪو آسمان آرت، تنهنجو نالو پاک کيو وڃي؛ تنهنجي بادشاهي اچي، تنهنجي مرضي پوري ٿي ويندي زمين تي جيئن آسمان آهي. اسان کي اج ڏينهن جي ماني ڏيو، اسان جي ڏوھن کي معاف ڪر، جيئن اسان انهن کي معاف کريون ٿا جيڪي اسان جي خلاف غلطي کن ٿا. اسان کي آزمائش نه آئي، پر اسان کي برائي کان بچايو.

اسان کي بچايو، رب، اسان دعا کريون، هر برائي کان، مهراباني سان اسان جي ڏينهن امن ڏيو، ته، تنهنجي رحمت جي مدد سان، اسان هميشه گناهه کان آزاد ٿي سگھون ٿا

Azerbaijani (azərbaycan dili)

mübarək ümid gözlədiyimiz üçün
Xilaskarımızın gəlişi İsa Məsih.

Padşahlıq üçün, Güc və izzət sənindir
indi və həmişəlik.

Lord İsa Məsih, Həvarilərinizə kim dedi:
Sülh səni tərk edirəm, sülhümü sənə
verirəm, Günahlarımıza baxmayın,
Ancaq kilsənin imanında, və sülh və
birliyini lütfkarlıqla bəxş et iradənizə
uyğun olaraq. Həmişə və həmişəlik
yaşayan və hökm sürənlər.

Amin.

Rəbbin sülhü həmişə yanınızda olsun.

Və ruhunuzla.

Bir-birimizi sülh əlaməti təklif edək.

Allahın quzu, dünyanın günahlarını
götürürsən, bizə rəhm et. Allahın quzu,
dünyanın günahlarını götürürsən, bizə
rəhm et. Allahın quzu, dünyanın
günahlarını götürürsən, bizə sülh verin.

Allahın Quzusuna baxın, Dünyanın
günahlarını götürənləri gör. Quzunun
şam yeməyinə çağırılanlar mübarəkdir.

Lord, mən layiq deyiləm damımın altına
girməlisən, Ancaq yalnız sözü söyləyin
və ruhum sağalacaq.

Məsihin bədəni (qan).

Amin.

Dua edək.

Amin.

Sindhi (سنڌي)

هر مصیبت کان محفوظ، جئن
اسان برکت واري امید جو انتظار
کريون اسان جي نجات ڏيندر،
عيسى مسیح جو اچڻ.
بادشاهی لاء، طاقت شان توهان
جي آهي هاڻي هميشه لاء.
خداوند یسوع مسیح، جنهن توهان
جي رسولن کي چيو: امن مان توکي
ڇڏيان ٿو، منهنجو امن مان توکي
ڏيان ٿو، اسان جي گناهن تي نه ڏس،
پر توهان جي چرج جي ايمان تي،
رحم سان هن کي امن اتحاد عطا
فرمائي توهان جي مرضي مطابق.
جيڪي هميشه هميشه لاء رهند
راج ڪندا.
آمين.

رب جو امن هميشه توهان سان گڏ
هجي.

پنهنجي روح سان.
اچو ته هڪ پئي کي امن جي نشاني
پيش کريون.

خدا جو ميمو، تون دنيا جا گناه کڻي،
اسان تي رحم کر. خدا جو ميمو،
تون دنيا جا گناه کڻي، اسان تي رحم
کر. خدا جو ميمو، تون دنيا جا گناه
کڻي، اسان کي امن ڏي.
خدا جو گھيتو ڏسو، ڏسو اهو جيڪو
دنيا جا گناه کڻي ٿو وجي. برکت
وارا آهن اهي جيڪي گھيتي جي
مانيء لاء سڏيا ويا آهن.

رب، مان لائق نه آهيان ته منهنجي
چت هيٺان داخل ٿئين، پر صرف لفظ
چئو منهنجي روح کي شفا ملندي.
مسیح جو جسم (رت).

آمين.

اچو ته دعا کريون.

آمين.

Azerbaijani (azərbaycan dili)

Sonrakı ayinlər

Bərəkət

Rəbb səninlə olsun.

Və ruhunuzla.

Qüdrətli Allah səni qorusun, ata və oğul
və müqəddəs ruh.

Amin.

İşdən çıxarılma

Çıx, kütlə sona çatdı. Və ya: Gedin və
Rəbbin müjdəsini elan edin. Yoxsa:
Rəbbi həyatınızla izzətləndirərək sülh
içində ol. Və ya: sülhə gedin.

Tanrıya təşəkkür edirəm.

Sindhi ()

رسمن جو نتيجو

نعمت

رب توهان سان گڏ هجي.

پنهنجي روح سان.

رب العالمين توهان کي خوش رکي،
پيء، پٿ، پاڪ روح.

آمين.

برطوفي

اڳتي وڏو، ماس ختم ٿي ويو آهي. يا:
وجو خداوند جي انجيل جو اعلان
کريو. يا: سلامتيء سان وجو،
پنهنجي جان سان رب جي واڪان
کريو. يا: آرام سان وجو.
خدا جو شكر آهي.

massineverylanguage.com

© 2022 Copyright Calgorithms LLC